

Fevral

— 1930 —

25-ncl il devamı

Molla Nasreddin

№ 5

Молла Наср-Эддин

Kijmeti 15 kəpiq

RƏMƏZAN əqlnlərində



Ağzı oryc me'mular — (oryclyga) Sən bizim agzyňmoxъ tez, tez baglajıb
eldurməq istejirsen. Ancak ezundə elməq üzrə son dəkikələrini qeçirisen.

Fındık təpəm.

Əvvəl arasından bir nəgul sojor torqı iqi şaxs qulşasırmış, bıvalarları həri axırda bəssərlər, bəy bəssərlər adəm qor-poşman jərdinə kalkub özünü sandırırmamak üçün de-jir:

— Byj, fındık təpəm! indiqi osrda jalandan fındık təpənlər çök olyr.

Qimlər dir?

1) Xərbin şəhərində ag-gvardyaçular bəkkəb qorurlar qı cın han-dittarlımlı syralar arasında işlətlərli fruladaları boş cükərlər, və həsiləliq-əhrarlırlarından rəsmi kamışınşından başqa lotusların ol-nər sej necəmdə.

İndi pas nejlişqən?

Har bir sej bir torəslər - by xəcalət liq hamis sejəndən jamandar.

“Byj, fındık təpəm!”

Ərzak qıtəbcələr və sy' kəsd.

Zəbyrdan kələn by son dafo pəjalanan (hamiça jöki) jeni zabor (ərzak) qıtəbcələr, məccəlisinən hər cildin 2 -nci səhifəsində ja-zan kənynərlər 11-ci maddə-sində (ejnəm) demərləri:

“Əltərəfən sy'kəsd etməqda-nıñkəsər olular mələqəməs məy-liflətinə cəlb editəcəgər.”

Byrada by kənynəjən ony demaq istərqi “ərzak” qıtəbcələndən sy’ istifadə etməqda mut-tahim olanlar mələqəməs möyli-jitə cəlb editəcəgər.

By maddə, qıtəbcələrdə (ejnəm) jazılğalar, qibə çox duzun dura-ja’lı-hor kəs, bir qutubxanə kəndə, altdəq, qıtəbcələr kooperativ du-qanlırların işinə sy'kəsd etslər və 12-bəzən ailərnər ərzaklan, almaga baslaşdır yzın novbələr torəslər - o adam doğrydanda möyli-jitə cəlb edilməlidir.

Ancak mən byrada düşündürən odyrgı, qərasən, by jeni ərzak qıtəbcələr brakalmas, lajəbsini duzuldan vəbə lajihəni qəçirib, qazqaza canan etməjərən, və ka-dar qıtəbcələr brakalma, kooperativ uzvərinin qəzel və kajə-miz vəkiliñiñjənən alən “ənqib” möyli-jitə cəlb ediləcəqdır.

Jəkininq heç cələ edilmişən-çagdır. Olablarıq bir adıla iləri cəlb etsinlər 0, jenəda “oz” otyr-ğyir.

Şəfəyr.

“Qol bizəs sancake qungı sancak asan sejdir, bir balace mircəq jeqə iqidə sancur.”

Har cənd by sancımkəndən iqidə hər xota tokumur;

Ancak məksəd - sancımkədə:

“Byj, fındık təpəm!”

“Aby mesədon quisub.”

Amerikadən xobor qoldı qı Mek-sika huymotlı syralar ittihadından diplomati olaksası qosubdur.

Meksika hara dır? Amerikadən qıçış huymotluların biridir.

Üçüncü mosələ Pilsydski həzrat lərinin yiglalarını yzyılışlı barə-sindədir.

Dünen bizim yaşlırların arasında bir hərəkət damşas vardır qı aja Pilsydski həzərətlərin yiglalarına yzyılışkyndədir?

By baroda qolən həftə-insalıtlı danışırı.

— imza: Allah-parast.

Qəqədən telegraf.

(Bağı kommunityoxzu)

Biz, jeddinci qoqaidi maşqələr dan bir polk qondorib kibə mejdum-nedən qıyalıb, təqisənni hər hissəsinə dagdışdırırmışk. İndi-de işin jərdə kalan hissəsinə siz kommunityoxzu həvalə ediriz.

Sizini bərcəyndəydi rəqətən-jiyi yzəndən hevjanxanə oksa-jan bir tıqılıni squb, o həjətida komsıduqda, “Sunbil” adlı yəşək bacəsənnə verəsəniz.

Biz jərin, qoqun allahı, siza sub, qundo bir lən veririsi, halil-i/cərəq, qoqun qıtəbcələrlə bra-klaşacaqdır.

Təzə qıtəbcələr alanlarında, kooperativ duqanlarına sy'kəd editən onlara çatəcək sejərlər alırlar. Ta-zə qıtəbcələrlər issa qunda janın qorçularını jejilər allahırlarən suqur və kooperativ idarəsində jəri- karar verəsəniz.

2-ncl.

(Bağı syrasına)

Baqqıñ ardabilərini möscidinin dörə bir tarafında xususi “rəstvər” lar açılib qonyıl standartıñ “xa-nımlar” o jaxta qıçılardaqı arbəobili və lazı qardaşları bolyca sıradı mösgyl edirlər. Ona qoradə o aralıkdən kalmış - çok piş vəzifələdə kalmışdır.

Başqı syrasına iqi taqlıf vardır: Birincisi: o “rəstvərlər” xususi zıjarətə qızılən salanları byra-dan qarçurtun. İkinçisi: o umumi zıjarətə qarşıda mahəllənin qəncərənin ixtrəmərini verib byrada bir kraat xana adıvarsın.

Əzətəri Allah.

Şəfəyr.

Ancak monim aktimo bejə qallı qı dejəsan Meksika rofkimizdə bir kədər fır edəndən sonra bəkkə qı rəcən qı syralar ittihadından qənə-ışlar oz kələsəli qədir, qənə qui-həman jərdən cəkər, həman jərdən batır və zələzələ zad da ol-mış.

Və axırda oz ozuna dejəcəq: “billah,” dejəsan aja mesədon qu-sub, mesəmon heç əslə - vo kota xəbəri fəldər.

Üçüncü mosələ Pilsydski həzrat lərinin yiglalarını yzyılışlı barə-sindədir.

Dünen bizim yaşlırların arasında bir hərəkət damşas vardır qı aja Pilsydski həzərətlərin yiglalarına yzyılışkyndədir?

By baroda qolən həftə-insalıtlı danışırı.

— imza: Allah-parast.

S. Xəlilofa.

Azad şərk kadıñlıp kətə jetirən şərk vəhşilərinin səhvleri çok bejuq dir: onlar əqman edirlər qı bynuya onlar kədən azadlıqənsə boga biləcəqlər. Onlar əvvəl-axır oqəraq inanalar qı hələq etdiqləri bir nəfər Sərije Xə-lilova evəzində minlərən kədən azadlıqə hissini oz cənəatlırlıja ojat-makda olyrlar.

Bələqə təq bir fərdi eldurməq - mumqundır
Pəs minləri - juz müaləri qim əldərə biləcəq?

Saljana qəldim.

Palçıqı çıxımsı diza

Saljana qəldim qısı!

Jaxsu jeni mo'ciza

İlmama qəldim qısı!

Mir Bagaran Saljana,

Sojledərlər hor janı-

Her, belist gilmani,

Gilmama qəldim qısı!

Cüngü orçylyq qalır

Häggırlı oklar dılır

Bin salavat jusqası

Vicdana qəldim qısı!

Molla sazı qoqları

Marsıxjan tuqları

Qəblələr qulonluq

Qırqana qəldim qısı!

No'nə caqır Mir Bagır

Sutlu myssyrən sagır

Kar qibi rolamat jagır

Ət kama qəldim qısı!

Bırda rəqətən kələmən

Qorqı ditybdər no jöt

Dino dejərlər «pasol»!

Lap cana qəldim qısı!

Bırda rəqətən kələmən

Tarakka.

Jalanmyt - dogrymy?

Dejərlər - Saqı 3 nomrəli kardən

12 jəsəndən olan balaca işçiləri 19 ja-

ndəndər dejə 8 saat işlədirler.

Qorasan balaca işçilərin işçilişin

12 olmasat, jaladırma - joxsa onları-

zavodun artıq işbədə işləşmər el-

mosimini doğdryr.

Oşl.

Özizim qəbələ qal!

Tirjəqə qol şorabə qal

Jatma Saljan kommunityox-

Şohar oldy xaraba qal!

Naxçivan mərif komisalıq-nın

məqəbləri toftiş etməq üçün oz

mufottisişlərinə verdili qəklijjət

vəsitiyi yzna kyləndən ibarətdir.

Tə'tili umumi.

(fa xyd qolls magatlaq)

İndi aşşər olyr qı kapitalist
məmələkələrdən tə'til umumi vəsi-

sılı bürüya vermadıqlarıdır.

Ancak sarqar canabları by işo
o kədər e'time emirər; dejərlər
et hələq eliçlər, avval axır pa-
siman olyr işa başlıqacıklar.

Əmmə - bynən axarəndən qo-
rasan korknak da ləzimdir - ja
jok?

Mənqı dejirəm - cədək lazımdır,
səbəb by qı qəçən qulnər-qozunu
zun kabəngundəndə: kabəklərda
Riyadiyyədə: bələ oldı: tə'til, tə'til
axırda qı oktiqərən ajandy işlər
busbutun cönyb kapitalistlər qalla
magallak oldı.

Ponah atlata: axtənən korkyly
vəzuram.

imza - korkak

Nəklijjət vəsiti.

Bir suru iran ysagy

Qancı va Şirvan ysagy

Baqqıñ yəzgib

Cümə musalman ysagy

Qırđı hina dityd yorc.

Antalmanej xəri, şəri

Oltamaj asta, dajori

Tapadjan asrin tqəri

By madonijət copori

Mində mina dityd yorc.

Əz cibina dityd yorc.

Orye.

Səggallama

Dun molla dəmirçidə sis, alı-

Riyallıh axyndan işdə alı-

Verdi hacija beş-alı hyri

Paxla, duju, xyrma, qışmış alı-

Orye.

Qənc İşçilərə.

Cumlo məsaləq qibi - Din daha bir rəngdər.
Ləqin o bir rəngsiz - Most edici bənqdır.

Qunda çəkub dir qış - Ojnadarak onqını.

Qutloj dorman qibi - İç dedi öz banqını.

Qohno şoriatlının - Pozdysada rənqini qını.

Bir jen sej vermodi - Conq human cəndir.

Cumlo misali qibi - Din daha bir rəngdər.

Verdi no? qostorməli - Hazrat Mysa biza.

Ja balass Mərjomin - «Qoq kzyz» Isə biza.

Ja qı, Məmməd kojan - Mascidi oksa biza.

Zənglər, azantalar ləp-Başlıları - müdənədir.

Cumlo məsaləq qibi - Din daha bir rəngdər.

İndi oryçlik qırıb - Bak jənə hot samo son.

Doldyrlybı mascidə - Oğry başı, jol qosan.

RADIO İLƏ.

(Xüsusi müraciətimizdə).

Butun Zakatalanı axtarısan nümunənədən otarı bir nəfər muxbir tapımasın.

Gozetoların bazarı təsərrüfatınə basında olan Həsənbəyovın bazarından da qasadır.

Fırka tömizliliyindən sonra Davy dolyn daməq şorlıjer supurur. Kejikli ami tə aralarında olan fərk azdır.

Sakat adlı bir nəfər vasitəsilə qırılırlarla şəfa dormanı qondırılaqdır.

Zakatala xəbərləri.

Balaqan dajiroasi - «Poçta Tala» qənt kolxozi sadırın alehjinə qərgisəlməs iclasda, kytaklarla borar, qənt səy sadır ilə milişdə istifadə etdiyindən - kolxoz sadır jaxlılıb, kolxoz masalası bynynətə tamam olmuşdur.

Azartıcarot il M. I. K-nın aldığını 600 koyju il bir mikdar ilri bynýylje hejvaran - tamim hava almak üçün açıq havada saxlan-

Bajatı.

Birdə donub osta ba? - Hazır edib Kusun karı jajan qedor.
By olular ankarları - Hopas jeg ahəngdir.

Cumlo məsaləq qibi - Din daha bir rəngdər.

Nəzərvanda bir para köməkmillərin şəhəbbi.

Oktjabr verdi ləp - Elmi, dəhai səna səna.

Rohbar işqən asırda-Fani' massai Pos na golot sojlojir-Din bəhai səna?

Dort ayaq versa - Bak jurnumur ləndir

Cumlo məsaləq qibi - Din daha bir rəngdər.

Kov kapıldan bir dala - By ramazan qırmosın.

Dərmalajan bejini - Syra, azan qırmosın.

Qulşanın omruju - Qolino xazan qırmosın.

Yjmak oşgilərə - Qonçular üçün nənədir.

By həşəratın butun - Hor işi lag sonqır.

Hor omali rəngdər. Rənqçi.



LEKSIJA.

«Vənənd» jardan komitosi (Or dybad) çajxanəsi, mudir Müsəlli Mir Qorim Ağa oryçlik qırından bori caj xəndanı hor qun oryc, nəfliz, dəstənmiz və gejri adabı rəməzən barınsıdən mülid leksiyaları sejələməqdər.

Oryçlygın cana na kədar faj-dalsı iddygündən qəzəl misal və «fakt»lar horun edir.

Butun Vənənd sejdiləri və kom somollərdən Husein Rəhimof ilə İsmayılo Rosyof hor qun leksiyada aktif bir sıyrıtda istiqarət etməqdərlər.

CAVAB.

Muhtəşəm məcmeyinin 3-ncü nömrəsində qonda qoşqılıb bir neçə qılı artırlar.

Pədar qondındı sexsi tankidda dənənən komissomlları dama bəsləməs istifadəindən - kolxoz sadır jaxlılıb, kolxoz masalası bynynətə tamam olmuşdur.

Vartıqan dajirası qontlı cavalar maqəblə labələri ilə kişçəxanə kədar oryc saxlamaga kararo almıştar. Qumlu onşyzda jeməq jokdır.

Tyra Həşəm-zadə

Allah jolyna .

Aj saləki ajnar qedor
Kusun karı jajan qedor.
Kolçomugun jagdikləri.
Vajnan qolib vajnaj qedor.

Nəzərvanda bir para köməkmillərin şəhəbbi.

Oktjabr verdi ləp - Elmi, dəhai səna səna.

Dort ayaq versa - Bak jurnumur ləndir

Cumlo məsaləq qibi - Din daha bir rəngdər.

Kov kapıldan bir dala - By ramazan qırmosın.

Dərmalajan bejini - Syra, azan qırmosın.

Qulşanın omruju - Qolino xazan qırmosın.

Yjmak oşgilərə - Qonçular üçün nənədir.

By həşəratın butun - Hor işi lag sonqır.

Hor omali rəngdər. Rənqçi.

Zabitəliqatib.

Bizim Qurdəm dairə iżratlı komitəsinə qatibi Əli Jysuf Qorim ofisindən atılan işi nəfər «Saro» qont (Qonca) fırkaçları oryçlik jakülənləşdərindən orısto qasidəməq ve qəfi todaruçla məşyəyidir. Qənt məlləs və narmaz kələnlər onları, by jeni iman qəmlərləndən və allah jolyna kəjtimalarından çox mammyn olmuy, hor onları hamisəlişmişdir.

Hələ Qorimofun korkysyndan by idarəde xidmət qırımöh hec qas cur'a təmir. Hor nə işə allah sa-lamət eləsin.

İmza.

Jaddan çəkməşdər.

By il bədəcə tərtib ediləndə, Kuba malilijsə səbəsi, Dəvoç dairə malilijsə səbəsi, kyrlerinən paltar pły-jaddan çəkməşdər. Ona qərəda həlo kyrlerinə by qunu paltar səz kalmışdır.

İnsəlləh bərdo kyrler malilijsə səbəsinin jadandan çəkməzər.

Posta kytyş.

Qonçada «Kamışa»:

Jazırsan- okrys sijasi, maarif idarəsinin mudir müsəllimləri, kəbə roftar edir-innamadık.

Jazırsan- maarif səbəsinin mudirı maşyijətə qedəndə- ez jəri ni maşınışa ilə Bosir əməgiliq təpsilər innamadık.

Ovra.

Zakatala xəbərləri.

Azəroşının satıcı Levondan comataq çok razıbdır; ancak dungan da bir sej təpilməjəndən - Levon-nı köyümərlər istiəndə həman saat canab Cabri ilə sej gebəndən təpəb duqanda hazırlıb.

Oxdy- jazdıklarına inan-

Azəroşının satıcı Levondan comataq çok razıbdır; ancak dungan da bir sej təpilməjəndən - Levon-nı köyümərlər istiəndə həman saat canab Cabri ilə sej gebəndən təpəb duqanda hazırlıb.

Zakatala- Zinor jolunda işləyen avtomobilin şoferi Kulgın çok müsəlib adamdı, və çox jakşı və təcrübəli dir; Hor cənd - «Qadəq» qandında bir inaqi avtomobil altına da xənc-xənc eldi, ancak by is-əferin nəşrləşdəndən juz verməlib onu şərabın zaykışsası, hər malına aməl qalıb.

(Ona mollı olyb-olmamışında sonin elindən kalsın).

Zakatala - «Sez toxmagı» imza-sına idarəmət meşyəy qondar-

Sorysyan qı no vakt Qejcəi dorzi artımlı işi duzlocəsər.

- Cəvab: o vakt duzlocəsəq qı Zakataladı texnikum saçırdı Məmməd Əli Həşimof əlinde kələm tyimətə bacaracakdır.

Hejati təhririja.

Fatihə.

Porvardıja sami and verirəm uz izəti calalıba sun butun kooperativləri bağışla, xsysan sahətə kooperativləri, ony sadrini və jeni qolmıs maavini hesabdarlıb, sandıklär, anbardarlıb duqandarı və kəvərək səbəsi mudir Nəsirli, bələq Nəsirli soldas in-safa qolsa duqandən qədərdi 545 manatı qəri kajtara.

Dosəb ogly.

Bildiriş.

Naxçivan mə'arif xədəmləri itti-fak uzzularına, wə jerli komitələrinə jazbə bildirirqi: «hor qun idarəde adam təpilmədənən bax mürəkkəb, uzzular həkəli qəfirənlər, zəhmət kəbəl edib həmşərlər biyorsunuz texnik qatibi» vərib kabılınlardırıa alısanlar; ağzına kara daşlar bərdən pły verib kəbəzin almışsalar, haman para bər allah bəndəsinə hazm rəb-in-dən «vajlo» deja-deja uz aşagıhelləndən qurur. O duri by qular da, zəhmət sarajında «nakr» kyrşı açılacaqından, oxymak istiyanız ez arızaların versinlər by adresə: Nax. Maarrif Xad. İttifaqında kyr mudir solda.

«kardas ogly»

«nakr» yrysça-ertməq deyarlar

Cavab.

Mehəmməd məcməy'əmzin dekabr 1929 50 nömrəsində «Telegräflər» sarolyhalıxalarda Astara Xanbaza bəndə, muhxirli-ri təbik etməq adı verilmişdir.

Həkkimədən jazlın xəber keçilən həkikətli müvafiq daqdır. Çünqü kəzbi təkhir etməq başında həbs alınıblar, no inqil bonim tərafindən bəndən birinə fırqa təmizləşdirilən onlar dütlyandən beş sonra olmuy-dur. Onların dütlyandən bəndən heç bir olakom olmamışdır.

Sabiq Astarxanbazar D. İcr. Ko-mitəsindən Əziz Galafot.

Hejati təhririja.

“Mədəni inklab jolynda”



Qatib Bagirof — Komsomolçılık ezi jerində axırıtdə ezi jerində.

Bağıda gəzətə və məcmiyələrə abona toplajan təşqilatlarından birində

Molla qəlib pyl almaga.

Molla qəlib pyl almaga.



By əqəm həykatlar istrahət quradı.
Molla qəlib pyl almaga.



By əqəm hisabdarlar istrahət quradı.



By əqəm kassalar istrahət quradı.



Molla Nasreddin: By əqəm manim istrahət quradı
adamda, pylda kəbəl etmirəm